



**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ**  
**“NAXÇIVAN” UNİVERSİTETİ**  
**FƏNN SİLLABUSU**

Təsdiq edirəm: \_\_\_\_\_ **X.Əliyeva**

Tarix: 10 fevral 2022

<b>Fənnin təsviri</b>	<b>Fənn (adı, krediti)</b>	Quran oxu və təcvid , 6 kredit. 77 saat. 75 audit.
	<b>Fakültə</b>	Xarici Dillər
	<b>İxtisas</b>	Dinşünaslıq 050202 ,
	<b>Səviyyə (bakalavriat, magistratura)</b>	Bakalavriat
	<b>Kurs</b>	I
	<b>Semestr</b>	Yaz, 2021-2022 – ci tədris ili
	<b>Təlimçi</b>	Məmmədov Sahib Yaqub oğlu
	<b>e-mail</b>	
	<b>Telefon</b>	0503611711
	<b>Dərs günləri və saatları</b>	II gün, III gün I saat alt . III gün III saat
<b>Tədris dili</b>	Azərbaycan dili	
<b>Baza/ Seçmə</b>	Baza	
<b>Tələb olunan dərsliklər və dərs materialları</b>	1. Qurani Kərim (ərəb dilində hərəkəli)	
<b>İstifadə ediləcək web sahifələr</b>	Islamansiklopedisi.org	
<b>Fənnin xülasəsi</b>	Ərəb dilində Qurannın təcvidi qaydalara uyğun düzgün qiraəti,	
<b>Fənnin məqsədləri</b>	Ərəb dilindəki hərflərin məxrəclərini,xüsusiyyətlərini.hərf birləşmələrinin oxusunu və tələffüzünün öyrədilməsi. Quran qiraəti zamanı yaranacaq xətalrı təsbit edərək aradan qaldırmaq. Surələrin nazili haqqında məlumat vermək və surələrin təcvid qaydaları əsnasında və avazla oxunması vərdişləri aşılayır.	
<b>Öyrənmə nəticələri</b>	Kursun sonunda tələbələr bilməlidir: 1. Təcvidi qaydaları Qurani kərimin bütün surələrinə tətbiq edə bilmək. 2. Quran oxuyarkən ortaya çıxan xətalrı təsbit edərək aradan qaldırmaq. 3. Qurani Kərimin sözlərini təcvid qaydalarına görə təhlil edə bilmək. 4. Qurani kərimin bütün surələrini gözəl avazla oxuya bilmək.	
<b>Tədris metodları</b>	<b>Mühazirə</b>	
	<b>Qrup müzakirəsi</b>	Tələbələrə fərdi mövzuda tapşırıqlar verilir və tapşırığın icrası zamanı yol verilən xatalar müzakirə edilir.
	<b>Təcrübi məşğələ</b>	Yeni mövzu əyani vəsaitlərin (audio vasitələrlə) nümayişi ilə izah edilməlidir.
	<b>Simulyasiya</b>	Tələbələrə dərsə aid fərdi tapşırıqların verilməsi
	<b>Layihə</b>	Fənnə aid ümumi xarakterli məlumatlar verilir
	<b>Digər</b>	Dərsin tədris zamanı praktik məşğələlərin keçərilməsi nəzərdə tutulur.
<b>Qiymətləndirmə</b>	<b>Mövzunun mənimsənilməsi</b>	<b>Faiz nisbəti (%) və ya bal</b>
	Balların maksimum miqdarı	100 bal
	1. Semestr ərzində toplanmış maksimum bal	50 bal (50%)
	- Dərsə davamiyyətə görə maksimum bal	10 bal (10%)
	- Tələbələrin sərbəst işinə görə maksimum bal	10 bal (10%)
	- Seminar və laboratoriya dərslərinin nəticələrinə görə maksimum bal	30 bal (30%)
<b>Qeyd: seminar dərslərində tələbənin jurnalda ən azı 3 (üç qiyməti olduğu halda, ona tədrisin bu növü üzrə ballar hesablanır. Əks təqdirdə tələbəyə bal hesablanmır.</b>		

	2. İmtahan nəticələrinə görə maksimum bal	50 bal (50%)	
	3. Fənnin mənimsənilməsi qaydası: semestr ərzində imtahan nəticəsinə görə toplanan balların cəmi 50-dən yuxarı olan tələbələr fənni mənimsəmiş hesab edilir. - 51 baldan aşağı – “qeyri kafi” – F - 51 – 60 - “qənaətbəxş” – E - 61 – 70 – “kafi” – D - 71 – 80 – “yaxşı” – C - 81 – 90 – “çox yaxşı” – B - 91 – 100 – “əla”		
	<b>Cəmi:</b>	<b>100 bal (100%)</b>	
<b>Qiymətləndirmə metodları</b>	<p><b>Tapşırıqlar:</b> Sərbəst iş mövzuları verilir və semestr sonu yoxlanılıb qiymətləndirilir.</p> <ol style="list-style-type: none"> <li>1.Ər rəhman surəsinin başdan sona qiraəti</li> <li>2.Bəqərə surəsinin bəzi ayələrinin əzbəri</li> <li>3. Nəml surəsinin nazili haqda və surədən bəzi ayələrin əzbəri</li> <li>4. Quranın kitab halına salınması və ilk 5 surənin əzbəri</li> <li>5. Məkki və Mədinə surələrinin haqqında və Məkkədə nazil olan bir surənin əzbəri</li> <li>6.Tövbə surəsinin təcvidi qaydaya uyğun əzbər deyilməsi</li> <li>7. Ənkəbud surəsi haqqında və surənin əzbər deyilməsi</li> <li>8. Husurat surəsinin təcvidi qaydada qiraəti</li> <li>9. Nisa surəsinin düzgün qayadada qiraəti</li> <li>10. Mülk surəsinin nazili və bəzi ayələrin əzbər söylənilməsi</li> <li>11.Hud surəsi haqqında və surənin təcvidi qaydada qiraəti</li> <li>12. Quranın tarixi haqda və Nəhl surəsinin qiraəti</li> </ol> <p><b>Təqdimat:</b> Slaydlarla hazırlanan mövzular təqdimat şəkilində sunulur və qiymətləndirilir.</p> <p><b>Kollokvium:</b> Semestr ərzində 3 (üç) dəfə yazılı, şifahi və test şəkilində olur və qiymətləndirilir.</p>		
<b>Qaydalar</b>	<p><b>Davamiyyət:</b> Fənn üzrə ayrılmış bütün saatların 25%-dən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.</p> <p><b>Buraxılmış imtahan və ya tapşırıqlar:</b> Tələbə planlaşdırılan təqdimatda və ya imtahanda iştirak edə bilməyəcəyi təqdirdə əvvəlcədən məlumat verməlidir. Tam sinif iştirakı və təyin olunmuş ev tapşırığını yerinə yetirilməsi gərəklidir. Tədqiqat işlərində, hazırlanmış layihələrdə istifadə olunan mənbələrə istinad verilməlidir. Bununla birlikdə, tələbə tərəfindən təhlil edilmədən, yalnız istinad və sitatlardan ibarət olan hər hansı bir tədqiqat işi qəbul edilə bilməz. Testlər zamanı köçürmə, təyin edilmiş qaydalara tabe olunmadığı təqdirdə tələbə imtahan nəticəsinin ləğv olunması ehtimalı daxil olmaqla cəzalandırılacaqdır. Təqdimatların / layihə sənədlərinin mövzuları fənni tədris edən müəllim tərəfindən əvvəlcədən müəyyənləşdiriləcəkdir. Müəllim ilə əvvəlcədən razılaşdırıldığı təqdirdə digər tələbələrlə əməkdaşlığa icazə verilə bilər.</p>		
<b>Tematik plan</b>			
<b>Həftə</b>	<b>Tarix</b>	<b>Mövzular</b>	<b>Dərslük / Tapşırıq / Ədəbiyyat</b>
<b>1</b>	16.02.22	Fəth surəsi 1-6 ayələr əzbər	Ərəbcə Quran Surənin nazil olma tarixi Qurani Kərimdə sırası və ayələrinin sayı haqda verilmiş ayələrin düzgün tələffüzü
	16.02.22	Fəth surəsi 7-11 ayələr əzbər	
<b>2</b>	22 .02.22	Hud surəsi 12-15 ayələr əzbər	Ərəbcə Quran Düzgün qiraət vərdişi
	23.02.22	Bəqərə surəsi 255, 285, 286-cı ayələr əzbər	

3	01.03.22	Zəlzələ surəsi əzbər	Ərəbcə Quran düzgün tələffüz surələrin düzgün qiraəti və əzbəri
	02.03.22	Adiyat surəsi əzbər	
	02.03.22	Qariə surəsi əzbər	
4	09.03.22	Təkəsür surəsi əzbər	Ərəbcə Quran düzgün tələffüz
5	15.03.22	Əsr surəsi əzbər	Ərəbcə Quran Ayələrin oxusunda təcvidi qaydalara əməl edilməsi
	16.02.22	Huməzə surəsi əzbər	
	16.02.22	Hucurat surəsi 1-5 ayələr əzbər	
6	29.03.22	Yasin surəsi 25-35 ayələr əzbər	Ərəbcə Quran Surənin nazil olması haqda və ayələrinin sayı barəsində Təcvidi qaydaya uyğun tələffüz
	30.03.22	Yasin surəsi 36-48 ayələr əzbər	
	30.03.22	Yasin surəsi 49-60 ayələr əzbər	
7	05.04.22 06.04.22	Bəqərə surəsi 1-5 səhifələr üzündən oxumaq	Ərəbcə Quran Surənin nazil olması haqda Təcvidi qaydaya uyğun tələffüz
		Bəqərə surəsi 6-10 səhifələr üzündən oxumaq	
8	12.04.22	Ayətəl-kursi əzbəri	Ərəbcə Quran Ayələrin təcvidi qayda ilə qiraəti və əzb ələnməsi
	13.04.22	Nəhl surəsi 11-14 ayələr əzbər	
	13.04.22	Kiçik surələrin əzbəri	
9	19.04.22 20.04.22	İdğamın meydana gəlməsi və Nas surəsi əzbər	Ərəbcə Quran Tələffüzdə yaranan qüsurların düzəldilməsi
		Sakin "Mim" ə aid hökümlər və Duha surəsi əzbər	
10	26.04.22	(Ə) Hərfi tərifi ə aid hökmlər və İnşirah surəsi əzbər	Ərəbcə Quran Qüsursuz tələffüz.
	27.04.22	Rəhman surəsi 1-30 ayələr əzbər	
	27.04.22	Rəhman surəsi 56-78 ayələr əzbər	
11	03.05.22	Talaq suresinin qiraəti	Ərəbcə Quran Ayələrin düzgün tələffüzü
	04.05.22	Talaq surəsinin bir neçə ayəsinin əzbərlənməsi	
12	10.05.22	Ali –imran surəsinin qiraəti	Ərəbcə Quran Surənin nazil olması tarixi və düzgün tələffüz qaydası
	11.05.22	Maidə surəsi haqqında	

	11.05.22	Araf surəsinin təcvidi qaydada qiraəti	
<b>13</b>	17.05.22	Məryəm surəsi 31-55 ayələr əzbər	Ərəbcə Quran ayələrin əzbər söylənilməsi
	18.05.22	Cumə surəsinin əzbərlənməsi	
<b>14</b>	24.05.22	Təğabun surəsinin əzbərlənməsi	Ərəbcə Quran Təcvidi qaydaya uğun qiraəti və əzbərlənməsi
	25.05.22	Səff surəsinin təcvidi qaydada əzbərlənməsi	
	25.05.22	Təhrim surəsinin əzbərlənməsi	
<b>15</b>	31.05.22	İnfitar surəsinin təcvidi qaydada qiraəti	Surələrin nazil olma yeri və Quranda sırası
	01.06.22	İnşiqaq surəsinin əzbərlənməsi	
<b>Fənn müəllimi:</b>		<b>S.Y.Məmmədov</b>	